

**2016-2017-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə  
təşkil olunduğu müəssisələr şəbəkəsinə daxil edilmiş məktəblər**

**Nazirliyin birbaşa tabeliyindəki müəssisələr üzrə:**

İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi

**Bakı şəhəri üzrə:**

19, 26, 45, 46, 80, 95, 106, 113, 114, 115, 116, 124, 164, 167, 187, 193, 225, 244, 270, 271, 276, 280, 281, 288, 295 nömrəli tam orta.

**Gəncə şəhəri üzrə:**

1, 2, 17, 21, 27, 44 nömrəli tam orta.

**Sumqayıt şəhəri üzrə:**

5, 12, 13, 35 nömrəli tam orta

**Mingəçevir şəhəri üzrə:**

1, 4, 10, 16 nömrəli tam orta

**Şirvan şəhəri üzrə:**

10, 11, 20 nömrəli tam orta

**Abşeron rayonu üzrə:**

Xırdalan şəhər 1 nömrəli tam orta, Xırdalan şəhər 2 nömrəli tam orta, Saray qəsəbə 3 nömrəli tam orta.

**Quba rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 3 nömrəli tam orta, şəhər 6 nömrəli tam orta.

**Bərdə rayonu üzrə:**

Şəhər 3 nömrəli tam orta, şəhər 8 nömrəli tam orta.

**Tovuz rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, S.İsgəndərov adına Əyyublu kənd tam orta, Qovlar qəsəbə tam orta.

**Lenkəran rayonu üzrə:**

Şəhər 7 nömrəli tam orta, şəhər 10 nömrəli tam orta, Liman şəhər 1 nömrəli tam orta.

**İsmayıllı rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 5 nömrəli tam orta.

**Şəki rayonu üzrə:**

Şəhər 5 nömrəli tam orta, şəhər 10 nömrəli tam orta, şəhər 11 nömrəli tam orta.

**Ağcabədi rayonu üzrə:**

Şəhər 2 nömrəli tam orta, şəhər 11 nömrəli tam orta.

**Yevlax rayonu üzrə:**

Şəhər 2 nömrəli tam orta, şəhər 4 nömrəli tam orta, şəhər 5 nömrəli tam orta.

**Xaçmaz rayonu üzrə:**

Şəhər 2 nömrəli tam orta, şəhər 6 nömrəli tam orta, Xudat şəhər 3 nömrəli tam orta.

**Samux rayonu üzrə:**

İnstitut qəsəbə tam orta.

**Neftçala rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 4 nömrəli tam orta, Aşağı Surra kənd tam orta.

**Zaqatala rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 3 nömrəli tam orta.

**Cəlilabad rayonu üzrə:**

Şəhər 2 nömrəli tam orta, şəhər 3 nömrəli tam orta, şəhər 7 nömrəli tam orta, Göytəpə şəhər 3 nömrəli tam orta.

**Şamaxı rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 9 nömrəli tam orta.

**Siyəzən rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 2 nömrəli tam orta.

**Şabran rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 3 nömrəli tam orta.

**Qusar rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta.

**Qəbələ rayonu üzrə:**

Vəndam qəsəbə 1 nömrəli tam orta.

**Balakən rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta.

**Salyan rayonu üzrə:**

Şəhər 2 nömrəli tam orta, şəhər 4 nömrəli tam orta, Arbatan kənd tam orta.

**Masallı rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 3 nömrəli tam orta.

**Biləsuvar rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 2 nömrəli tam orta, şəhər 4 nömrəli tam orta.

**Sabirabad rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 5 nömrəli tam orta.

**Saatlı rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 2 nömrəli tam orta.

**Kürdəmir rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 6 nömrəli tam orta.

**Göyçay rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 3 nömrəli tam orta, şəhər 7 nömrəli tam orta.

**Zərdab rayonu üzrə:**

Şəhər 3 nömrəli tam orta.

**Beyləqan rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta.

**Ağdaş rayonu üzrə:**

Şəhər 2 nömrəli tam orta, M.İsayev adına tam orta.

**Goranboy rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 2 nömrəli tam orta.

**Goygöl rayonu üzrə:**

Şəhər 3 nömrəli tam orta.

**Tərtər rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta.

**Şəmkir rayonu üzrə:**

Şəhər Ə.Cavad adına tam orta, şəhər Nizami adına tam orta, Kür qəsəbə 2 nömrəli tam orta, Düyərli kənd 2 nömrəli tam orta, Şiştəpə kənd tam orta, Sabirkənd kənd tam orta

**Qazax rayonu üzrə:**

Şəhər Ə.Əfəndiyev adına 1 nömrəli tam orta.

**Ağstafa rayonu üzrə:**

Şəhər 1 nömrəli tam orta, şəhər 2 nömrəli tam orta, Dağkəsəmən kənd 1 nömrəli tam orta.